

KİMYANIN TƏDRİSİ METODİKASI

UOT 37.01.

Əyyub Teymur oğlu Əzizov
kimya üzrə fəlsəfə doktoru, professor
Bakı Dövlət Universiteti

Kamil Nəsir oğlu Haqverdiyev
kimya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti

Aygül Yaşar qızı Məmmədli
Bakı Dövlət Universitetinin magistrantı

KARBON TURŞULARININ AKMEO-PEDAQQI ÜSULLARLA TƏDRİSİ

Əyub Teymur oğlu Azizov
doktor filosofii po khimii, professor
magistrant Bakinskogo Gosudarstvennogo Universiteta

Камиль Насир оглы Ахвердиев
доктор философии по химии, доцент
Бакинского Государственного Университета

Айгюль Яшар ызызы Маммадли
master student of Bakinskiy Gosudarstvennyy Universitetem

ПРЕПОДАВАНИЕ УГЛЕРОДНЫХ КИСЛОТ АКМЕО-ПЕДАГОГИЧЕСКИМ СПОСОБОМ

Kamil Nasir Haqverdiyev
doctor of philosophy in chemistry, associate professor
Baku State University

Eyyub Teymur Azizov
doctor of philosophy in chemistry, professor
Baku State University

Aygul Yashar Mammadli
master of Baku State University

AKMEOLOGY-PEDAGOGY TEACHING OF CARBON ACIDS

Xülasə: Müəllimlik fəaliyyətinin akmeoloji tədqiqatları öyrənilmişdir. Göstərilən üsul ilə şagirdləri öyrətdikdə onların monimsəmə qabiliyyətləri, kimya elminə maraqları artır və motivləşmə inkişaf etdirilir.

Açar sözlər: akmeologiya, akmeoloji metodologiya, şəxsiyyətin inkişaf etdirilməsi, təlim və tərbiyənin artırılması

Резюме: В статье представлено изучение акмеологического исследования деятельности учителя. Отмечается, что обучение учащихся указанным методом повышает их познавательную способность, интерес к химической науке и развивает мотивацию.

Ключевые слова: акмеология, акмеологическая методология, повышение образования и воспитания

Karbon turşularının akmeo-pedaqqi üsullarla tədrisi

Summary: Akmeologic studies of teaching activity have been studied when teaching pupils with the above mentioned method, their ability to master, the interests of chemistry is increasing and motivation is developed.

Key words: akmeology, akmeological methodology, personality development, education and upbringing

Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri təhsilin yeni innovativ üsullarla və texnologiyalarla tədris edilməsi kimi məsələlər durur. Bu məsələlər içərisində son zamanlarda, dövri adəbiyyatdan məlum olduğu kimi, akmeoloji tədqiqatlara böyük üstünlük verilir. Akmeo - peşəkarlığın zirvəsinə doğru gələn yollar, üsulları, metodologiyaları və mexanizmləri öyrənen elmə deyilir. Akmeo - zirvə, logika - elm deməkdir. Məlum olduğu üzrə, hələ hazırda müsəllim peşəkarlığını onun hazırlanmasına, elmi bilikləri yiyəlanmasına və yiyələndiyi bilikləri sagırdılar, yiyələnlər öyrətmək bacarığının olması ilə yanaşı, hərtərəflı rəqabətə dözməli olması ilə förqlənləndir. Akmeologiya müsəllim peşəkarlığının hərtərəflı inkişaf etdirilməsi üçün akmeo-pedaqqi üsulların, metodolların, metodologiyaların və mexanizmlərin tətbiqi tələb edir. Bəslilikə, müsəllimin hazırlığı onun peşəkarmasına yetişdirilməsi, pedaqoji prinsiplərə əməl edilməsi ilə akmeoloji fəaliyyət tətbiqindən asılıdır.

Bəslilikə, akmeo-müsəllimin öz üzərində daha ciddi çalışması insan fəaliyyətinin ən səmərəli sahalarının biri olan elmi fəaliyyətdə səmərə qazanmaq üçün səmərəli üsullar, səmərəli metodlar, metodologiyalar, sözün əsl monasında, yeni innovativ texnologiyalardan bacarıqla istifadə etdiyi işin peşəkarmasına yerinə yetirməsidir. Akmeologiya eliminin 20-ci əsrin 70-ci illərindən daha sərütlü inkişaf etməsinə baxmayaraq, onun tarixi çox qədimdir. Hələ bizim eranın 1-ci əsrində Yunanistanda Appoldor akmeologiyani yazılı adəbiyyata gatirdikdə qeyd etmişdir ki, akmeologiya elmi ondan da qabaq elmi biliklərdə öz yerini tapmışdır.

1970-ci ildən başlayaraq Rusiyada bir sıra şəhərlərdə - Sankt Peterburq, Moskva və s. şəhərlərdə akmeoloji tədqiqatlar noticəsində 300-ən artıq dissertasiya müdafiə edilmiş, "Akmeologiya jurnalı" çapdan çıxmış və "Akmeoloji tədqiqatlar" jurnalı hal-hazırda cap edilir. Akmeologiyanın daha geniş inkişaf etdiğə A.A. Derkaçın çapdan çıxan "Akmeologiya" kitabı 650 səhifədən ibarətdir və bu elmin inkişaf

etdirilməsində əsas rol oynadı. Akmeologiya bütün elmlər, bütün peşələr aid edilir.

1. Pedaqqi Akmeologiya;
2. Fiziki, kimyavi, bioloji, geoloji, coğrafi, tarixi, riyazi və s. Akmeologiyalar;
3. Harbi Akmeologiya;
4. Tibbi Akmeologiya;
5. Fəlsəfi Akmeologiya;
6. Humanitar elmlərin metodoloji akmeologiyası və s.

Ümumiyyatla, akmeologiya elmi hər hansı bir elmən peşəkar öyrənilməsinə diktə edir. Akmeologiyi müsəllim dedikdə, peşəkarlığın zirvəsinə yüksək metodoloji akmeologiyanın pedaqoji və psixoloji akmeologiyani daha dorundan bilən və tətbiq edən müsəllim nəzərdə tutulur. Bu deyişənləri nəzərə alaraq aşağıda biz karbon turşularının akmeoloji-pedaqqi tədrisini veririk.

Karbon turşularının homoloji sırası



Karbon turşuları tərkibində karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir neçə karboksil (-COOH) qrupu olan birləşmələr karbon turşuları deyilir. Karboksil qrupuna birləşmiş radikalın təbliğindən asılı olaraq, karbon turşuları doymuş (mas: HCOOH qarışqa, CH_3COOH sirka, $\text{C}_2\text{H}_5\text{COOH}$ stearin turşusu və s.) doymamış ($\text{CH}_3\text{CH}(\text{COOH})\text{CH}_3$ akril, $\text{C}_7\text{H}_{13}\text{COOH}$ olein turşusu, $\text{C}_17\text{H}_{33}\text{COOH}$ linol turşusu) aromatik turşularдан ($\text{C}_6\text{H}_5\text{COOH}$ benzoy turşusu) turşulara bölündür. Karbon turşularının əsaslı turşunun tərkibində olan karboksil qruplarının sayı ilə müəyyən olunur. Karbon turşuları əsaslısına görə 1 əsəsi, 2 əsəsi, çox əsəsi olurlar. Doymamış bir əsəslə karbon turşularının homoloji sırasında nümayəndələrinin adları:

Karbon turşusu Trivial adları:


- HCOOH - qarışqa turşusu
- CH_3COOH - asetat turşusu
- $\text{CH}_3\text{CH}_2\text{COOH}$ - propion t-su
- $\text{C}_2\text{H}_5\text{CH}_2\text{COOH}$ - yag t-su
- $\text{H}_3\text{C}(\text{CH}_2)_2\text{CH}_2\text{COOH}$ - valerian t-su
- $\text{H}_3\text{C}(\text{CH}_2)_4\text{COOH}$ - kapron t-su
- $\text{H}_3\text{C}(\text{CH}_2)_5\text{COOH}$ - enant t-su
- $\text{H}_3\text{C}(\text{CH}_2)_6\text{COOH}$ - palmitin t-su
- $\text{H}_3\text{C}(\text{CH}_2)_16\text{COOH}$ -stearin t-su

İkisəsləi karbon turşularının tərkibində iki (COO^-) grupp olan turşulardır. Bu turşular doymuş, doymamış və aromatik turşulara bölünür.


Döymüş ikisəsləi turşular CnH_{2n} (COOH) ümumi formulu malikdir. Aşağıda-ki misalları göstərmək olar:



Doymamış 1 əsaslı karbon turşularının ümumi formulu $\text{CnH}_{2n-1}\text{COOH}$ formuluna malikdir.



Doymamış ikisəsləi turşular $\text{CnH}_{2n-2}(\text{COOH})_2$ ümumi formulu malikdir.



İkisəsləi aromatic turşular $\text{C}_6\text{H}_4(\text{COOH})_2$ ümumi formulu malikdirler








Karbon turşularının fiziki və kimyəvi xassalları:

Döymüş 1 əsaslı karbon turşuları homoloji sıranın ilk 9 nümayändəsi (C1-C8) adı şəraitdə kəskinliyi mayedir. C9-dan başlayaraq sonrakılar bark və iysiz maddələrdir. HOOC, CH_3COOH , $\text{C}_2\text{H}_5\text{COOH}$ karbon turşuları suda istonılın nisbətdə həll olur. Nisbi molekul kütləsi artırıqca suda həll olması azalır. Bark halda olan ali turşular suda həll omlurlar və qaynama temperaturları da artır. Turşu molekulları arasındada hidrogen rabitəsi yaradıqdan onlar adı şəraitdə ssəsan dimer halında olur. Karbon turşularındaki H rabitəsi spirtlərdə güclü olduğundan, onlarda qaynama temperaturları uyğun spirtlərdən daha yüksəkdir.

Karbon turşularının kimyavi xassalları




Döymüş 1 əsaslı karbon turşuları zəif turşulardır, onların arasında qarşıqa turşusu nisbətən qılıvvotlu turşudur.

Qırıcı-üzvi turşular kimi üzvi turşular da metalların aktivlik sırasında hidrogena qədər olan metallarla, ssasi və amforə oksidlərlə, əsaslar və karbonat turşusunun duzları, eləcə də daha zəif təcəuu turşuların duzları ilə qarşılıqlı təsirdə olur:




CH_3COOH - şirkə turşusu əvəzinə HCOOH və digər kicik molekullu karbon turşularını da götürmək olar. Karbon turşuları su uduyu maddələrin iştirakı ilə anhidrid əmələ götürir.

Karbon turşularının xüsusiyyətlərindən biri onların spirtlərlə qarşılıqlı təsirdə olub mürəkkəb eflərmiş olmağıdır.




reaksiyalar H_2SO_4 iştirakında gedir.





Karbon turşuları halogenleşmə reaksiyalarda olurlar.



Döymüş briosəsləi karbon turşularının hidrogenlaşması nöticəsində döymüş bir atomlu spirtlər alınır.



Qurulusuna görə qarşıqa turşusu və onun duzlarında həm aldehid, həm də karboksil grupp var. Qarşıqa turşusu turşu xassası göstərməklə yanaşı aldehid xassası da göstərir. Aldehidlər kimi və onun duzları "gümüş-gümüş" reaksiyasiya da xasil olur və Cu(OH)_2 ilə oksidaşdır.




Döymüş bir əsaslı karbon turşuları üçün qurulış, optiki və siniflərərə izomerlik xarakteridir. Döymüş bir əsaslı karbon turşuları mürekkeb eflərlərə siniflər arası izomerlik əməl götür, flükü har ikisi eyni ümumi formulu malikdirler.

Alınma üsulları:


1. Üzvi karbon turşularının duzlarına daha qılıvvotlu turşularla təsir etmək: (sulfat, nitrat, xlorid, bromid, yodid və s.)



2. Alkanların hava oksigeni ilə katalitik oksidəlməsi:




3. Etil spiritinin bakteriya iştirakı ilə havaya oksigeni ilə oksidəlməsi:




4. Yağların hidrolizindən (bu üsul karbon turşularının sonayedə alınma üsullarıdır) laboratoriya karbon turşularını ham 1-ci, həm də 2-ci anhidridin, monoxlor şirkə turşusunun, asetat lifinin, yanmayan kinoplipnaların ultrabənovşayı şular keçirən, üzvi şüsnin istehsalı üçün sərf edilir. Ali karbon turşularının Na və K duzları sabunun əsas tərkib hissəsidir. Döymüş bir əsaslı ali karbon turşularının müümülləri ($\text{C}_1\text{H}_3\text{COOH}$) stearin, ($\text{C}_1\text{H}_5\text{COOH}$) palmitin tədiridir. Bu turşuların Na duzları bork, K duzları maye sabundur. Bir turşuların qisərinə mürekkeb eflərlər qisərlərdir. Birki və heyvan yağlarının əsas tərkib hissəsidir. Aliminin və stearin turşularının qarşığı stearin şamarının hazırlanmasına istifadə olunur.



Üzvi döymüş turşuların monohalohenli tərəsmələrinə nüvəlilərin spirtdə möhəlulu ilə təsir etməkla



2. Oksitürşuların dehidratlaşması



3. Halogen atomları qonşu karbon atomlarında dihalogenli döymüş briosəsləi turşuların Zn ilə qarşılıqlı tsəri



oksalat turşusu



Tətbiqi: Qarşıqa turşusu sonayedə güclü reduksiyaedici, müräkkəb eflərin həlliçələr və təri maddələr kimi, gənolara qarşı mübarizə, yeyinti sonayesində parçaların boyamasında istifadə olunur. Şirkə turşusu boyaların, darmar preparatlarının, müräkkəb eflərlər, şirkə turşularını ham 1-ci, həm də 2-ci anhidridinin, monoxlor şirkə turşusunun, asetat lifinin, yanmayan kinoplipnaların ultrabənovşayı şular keçirən, üzvi şüsnin istehsalı üçün sərf edilir. Ali karbon turşularının Na və K duzları sabunun əsas tərkib hissəsidir. Döymüş bir əsaslı ali karbon turşularının müümülləri ($\text{C}_1\text{H}_3\text{COOH}$) stearin, ($\text{C}_1\text{H}_5\text{COOH}$) palmitin tədiridir. Bu turşuların Na duzları bork, K duzları maye sabundur. Bir turşuların qisərinə mürekkeb eflərlər qisərlərdir. Birki və heyvan yağlarının əsas tərkib hissəsidir. Aliminin və stearin turşularının qarşığı stearin şamarının hazırlanmasına istifadə olunur.

Problemin elmi aktuallığı. Təhsilin, talimin inkişaf edilməsi, yeni üsullardan istifadə edilmiş innovasiya akmeo tədqiqatları təbliğ edilməsi ilə saglıdır, tələbələrin, öyrənənlərin mənimsəmə qabiliyyətlərinin inkişaf etdirilməsi akmeoloji tədqiqatların pedaqoji prosesə tətbiqidir.

Problemin elmi yenilikli. Akmeoloji biliklərin tədrisi prosesində yeni nəzariyyə kimi istifadə edilir, həm orta, həm də ali məktəblərdə pedaqoji prosesin dəfaal şəkildə təsnilinişindən öyrənənlərin möntiqi idarək inkişaf etdirilər, kimya elminə qarşı maraqlı və motivlaşdırılmışın artırılmasıdır.

Problemin praktiki əhəmiyyəti. Tədqiqat işinin praktiki əhəmiyyəti ondan ibarət ki, məqsəd ilə irəli sürülən ideyaların alı və orta məktəb müümülləri, tələbə və magistrat, şagirdlər pedaqoji prosesə şəmərli istifadə edə bilərlər.

Ədəbiyyat:

1. Akmeologiya/pod.réd. A.A. Derkach. M.: RAPC, 2002.

2. Derkach A.A., Kuzymina N.B. Akmeologiya: puti dostizheniya vershin professoinalizma M.: RAYU 1993.

3. Derkach A.A., Zazykin V. G., Markova A. K. Psichologiya razvitiya profesionala M.: RAPC, 2000.

4. Zazykin V. G., Chernyshov A. P. Akmeologicheskie problemy professoinalizma. M.: NIIZIVO, 1993.

5. Kuzymina N.B., Derkach A.A. Akmeologiya segodnya i завтра // Akmeologiya 1994, №1

E-mail: nuranmammedli@gmail.com

Rəyçi: ped. elm. dok. A.H. Əliyev

Redaksiyaya daxil olub: 12.12.2018